

Mikayıl Müşfiq – 110

□ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq, Yasamal Rayon İcra Hakimiyyətinin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, C.Cabbarlı Mədəniyyət Fondunun və müşfiqsevər ziyalıların birgə təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunmuş “Əbədiyyət nəğməsi” adlı poeziya günü keçirilib.

“Əbədiyyət nəğməsi”

Tədbiri “Cabir Novruz” Mədəniyyət Fondunun təmsilçisi Müşfiq Cabiroğlu açaraq Mikayıl Müşfiqin həyat və yaradıcılığından bəhs edib. Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Tərvət Muradova çıxış edərək şairin yaradıcılığından, onun ömür yolundan danışib.

Tədbirdə C.Cabbarlı Mədəniyyət Fondunun rəhbəri Cavanşir Qurbanov, Xalq artisti Nurəddin Mehdiqanli, “Qafqaz Media” İB-nin sədri Aydan Abdullayeva, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şair Vahab İsmayilzadə, Firudin Qurbanov, “Zirvə” Birliyinin sədri, rəssam Minayə Feyzullayeva,



va, M.Müşfiq adına 18 sayılı tam orta məktəbinin müəllim və şagird heyəti, müğənni Rəşad İlyasov və başqaları iştirak etmişlər. Çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir-birindən gözəl əsərlərini

səsləndirərək poeziya gününə rəng qatıblar.

Yubiley tədbiri Müşfiqin ata ocağında, Xızı rayonu Sa-yadlı kəndində davam edib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”